

Vətən müharibəsinin şəhidi
Əkbər Hüseynlinin nakam ruhuna

Bir ağaç yüyür sənin dalınca,
Bir yarpaq göz yaşı tökür yollara.
Bir payız saralır vətən içində,
Bir həsret rəsmini çekir yollara.

Bir ana ağlayır, balam vay, deyir,
Bir ata dəhşətə bürünüb burda.
Bir bacı köksündə naləyə döndün,
Bir şərəf gətirdin bu ana yurda.

İndi başdaşından boylanır bize,
Nisgilli baxışın, cavan baxışın.
Haçan bu murada çatdın, ay Əkbər?
Ah... haçan böyüdü, haçan, baxışın?

Bir ağaç üzüyür sənin dalınca,
Yarpağa bürünür, isinmir canı.
Mənim şəhid balam, qəhrəman balam,
Bu qədər incitmez insan insanı...

Türküstan

Tənha durna kimi uçdun yuvadan,
Xatirən qayıtdı, özün gəlmədin.
Açıdım ürəyimi məzar daşına,
Köksüm qübar-qübar, kəlmə-kəlmədi.

Bir ağaç əl açır sənin dalınca,
Getdiyin yollarda izindən öpür.
Küləklər səsinə oxşama deyir,
Torpaq səcdə edir, üzündən öpür.

Bir ağaç yalvarır, qayıt geriyə,
Qayıt, davam elə qaldığın yerdən.
Hər şeyi dondurub gedən Əkbərim,
Sən nura çevrildin olduğun yerdə...

Getdi qanlı döyüslərə,
Gəlmədi Əkbər, gəlmədi.
Ondan sonra olanları,
Bilmədi Əkbər, bilmədi.

Bir ata qəmdən doğuldu,
Bir ana dərddən yoğruldu.
Qürur kədərdən boğuldu,
Gülmədi, Əkbər, gülmədi.

Ürək deyil, dəmirdi bu,
Nə nalə, səs-səmirdi bu?
Səndən sonra ömürdü bu? -
Olmadı, Əkbər, olmadı.

Bükdü ata qamətini,
Görmədi səadətini...
Dünyada öz qismətini,
Bölmədi Əkbər, bölmədi.

Yenə gəldi duman, ellər,
Söndü arzu-güman, ellər...
Ölümsüzdü, aman ellər,
Ölmədi Əkbər, ölmədi.